

Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyi haqqında

Ə S A S N A M Ə

Bakı - 2008

Azərbaycan Respublikasının Səhiyyə Naziri

Ə M R № 67

Bakı şəhəri

13 may 2008-ci il

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Ana- tomiya Birliyi haqqında Əsasnamənin və Bir- liyin strukturunun təsdiq edilməsi barədə”

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2007-ci il tarixli 545 nömrəli Fərmanının 2.2-ci bəndini və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.2-ci, 14.3-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin fəaliyyətini təmin etmək məqsədi ilə

ƏMR EDİRƏM:

1. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ş.Musayevə tapşırılsın ki, bu əmrdən irəli gələn məsələləri həll etsin.

Oqtay Şirəliyev

*Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
“ 13 ” may 2008-ci il
tarixli
67 nömrəli əmri ilə
təsdiq edilmişdir*

**Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyi haqqında**

Ə S A S N A M Ə

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasında məhkəmə-tibb ekspertizası səhiyyə sistemi nəzdində ədalət məhkəməsinin məqsəd və vəzifələrinə xidmət edir. Onun fəaliyyəti eyni zamanda əhaliyə müalicə xidməti keyfiyyətinin yaxşılaşdırılmasında və profilaktika tədbirlərinin həyata keçirilməsində səhiyyə orqanlarına hərtərəfli kömək göstərilməsinə yönəldilmişdir.
2. Məhkəmə-tibb ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizası müəssisələrində aparılır.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi (bundan sonra - Birlik) Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertiza fəaliyyətini həyata keçirən dövlət təsisatıdır. Azərbaycan Respublikasında məhkəmə-tibb ekspertizası və patoloji anatomiya fəaliyyətinin maddi-

texniki, elmi-metodik və təşkilati təminatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

4. Birlik Nazirliyin tabeliyində fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi inzibati-təsərrüfat cəhətdən müvafiq surətdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə, praktiki və metodoloji cəhətdən isə Birliyə tabedir.

5. Birlik Azərbaycan Respublikasında məhkəmə-tibbi və patoloji anatomiya xidmətlərinin təşkilədiçi və rəhbər qurumudur. Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya işlərinin təşkilinə təcrübi, təşkilati və metodoloji rəhbərlik Birlik tərəfindən təmin olunur.

6. Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

7. Birlik fəaliyyətini Nazirliyin sistemə daxil olan qurumlarla və digər dövlət orqanları ilə əlaqəli həyata keçirir.

8. Birliyin fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır.

9. Birlik hüquqi şəxs statusuna malikdir, müstəqil balansla, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamlara və blanklara malikdir. Birliyin balansında olan binalarda digər idarə və təşkilatların yerləşdirilməsi qəti qadağandır.

10. Birliyin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

11. Birlik Bakı şəhərində yerləşir.

II. Birliyin fəaliyyət istiqamətləri

12. Birliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

12.1. məhkəmə tibbi, kimyəvi, fiziki, bioloji, kriminalistik, genetik və s. ekspertizaları (bundan sonra – məhkəmə ekspertizalarını), patoloji-anatomik müayinələri keçirir və tədqiqatlar aparır;

12.2. ekspert tədqiqatının və patoloji anatomik müayinələrinin yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir;

12.3. məhkəmələrə, istintaq və səhiyyə orqanlarına metodik kömək göstərir, maarifləndirmə işində iştirak edir;

12.4. ekspert və patanatom profilaktikası fəaliyyətini həyata keçirir;

12.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Birliyin vəzifələri

13. Birlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

- 13.1.məhkəmə ekspertizası və patoloji-anatomiya xidmətlərinin ümumi inkişaf strategiyasını müəyyən etmək;
- 13.2.məhkəmə ekspertizaları və patoloji-anatomik müayinələri aparmaq, bu sahələrdə elmi-metodik və profilaktik işləri həyata keçirmək;
- 13.3. qanunvericiliyə uyğun olaraq, tədqiqatlar, müayinələr aparmaq və müvafiq arayışlar vermək;
- 13.4. məhkəmə ekspertizası, kriminalistika və patoloji anatomiya sahələrində elmi tədqiqat işlərini aparmaq və alınmış nəticələri ekspert təcrübəsində və patoloji-anatomik müayinələrdə tətbiq etmək;
- 13.5. məhkəmə ekspertizalarının təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək;
- 13.6. cinayətkarlığın baş verməsinə kömək etmiş səbəb və şəraitin aşkar olunması və onun qarşısının alınması sahəsində ekspert profilaktikasını həyata keçirmək;
- 13.7. hüquqi-tibbi maarifləndirmə işinin aparılmasında iştirak etmək, öz fəaliyyətinə dair ictimai və elmi maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq, bu məqsədlə İnternet saytıdan istifadə etmək;
- 13.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;
- 13.9. məhkəmə ekspertizası və patoloji anatomiya sahələrində beynəlxalq təcrübəni öyrənmək, onun tətbiqi ilə bağlı müvafiq təkliflər vermək, habelə bu təcrübə nəzərə alınmaqla, məhkəmə ekspertizası və patoloji anatomiya sahələrində elmi-texniki nailiyyətinin tətbiq olunmasını təmin etmək;

13.10. fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, müsbət təcrübəni yaymaq, analitik materiallar hazırlamaq, müvafiq təkliflər vermək;

13.11.diaqnostika-müalicə işlərində buraxılan kobud səhvlərin aşkar edilməsi zamanı səhiyyə orqanları rəhbərlərinə vaxtında məlumat vermək, belə hallar üzrə klinik məhkəmə-tibbi və klinik patoloji anatomik konfranslar keçirmək;

13.12.Birlikdə mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı işi təşkil etmək, məhkəmə ekspertizası və patoloji anatomiya ilə bağlı texniki təhlükəsizlik tədbirlərini həyata keçirmək;

13.13.məhkəmə ekspertlərini hazırlamaq, ekspertlərin peşə və hüquqi hazırlığının artırılmasını təşkil etmək;

13.14.məhkəmə ekspertizasının aparılması ilə bağlı məlumatların, o cümlədən dövlət sirrinin qorunması üçün zəruri tədbirlər görmək;

13.15.Məhkəmə-tibbi ekspertiza (müayinə) materialları üzrə elmi təcrübə və tədris işlərinin aparılmasını, istintaq və dövlət sirrinin yayılmasına və məxfilik prinsipinin pozulmasına səbəb olmadıqda, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ilə təmin etmək;

13.16.məhkəmə ekspertizası və patoloji anatomiya sahələrində arxiv işini təşkil etmək, arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsini təmin etmək;

13.17.Birlikdə yeni informasiya və kommunikasiya texnologiyalarını tətbiq etmək;

13.18.məhkəmə ekspertizası və patoloji anatomiya sahələrində kadr hazırlığını təmin etmək məqsədilə müvafiq ixtisaslaşdırma kursları təşkil etmək;

13.19.vətəndaşların müraciətlərinə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə cavab vermək;

- 13.20.məhkəmə ekspertizası və patoloji anatomiya fəaliyyətləri ilə bağlı statistik hesabatları toplamaq, ümumiləşdirmək və təhlil etmək;
- 13.21.Birliyə ayrılan büdcə və qanunvericiliklə nəzərdə tutulmuş digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- 13.22.şöbələrinə elmi-metodiki və praktiki kömək göstərmək, onların fəaliyyətinə nəzarət etmək;
- 13.23.fəaliyyəti ilə bağlı kitabxana işini təşkil etmək;
- 13.24.Naxçıvanın Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə metodiki və praktiki kömək göstərmək;
- 13.25.fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Birliyin hüquqları

14. Birlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
- 14.1.məhkəmələrə, istintaq və səhiyyə orqanlarına kömək məqsədi ilə məhkəmə ekspertizasına və patoloji anatomik müayinələrə dair metodik vəsaitlər hazırlamaq;
- 14.2.məhkəmə ekspertlərini, patoloq-anatomları hazırlamaq və onların ixtisaslarının artırılması üçün tədbirlər görmək, mütəxəssislərin aspiranturada təhsil almalarını təşkil etmək;
- 14.3.qanunvericiliklə müəyyən edilmiş qaydada yerli və xarici qeyri-dövlət təşkilatları, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

- 14.4.ekspert praktikasını və patoloji anatomiya işlərini təhlil etmək, ümumiləşdirilmələr aparmaq, tövsiyə və təkliflər vermək;
- 14.5.elmi araşdırmaların tətbiq və aprobasiyasını təşkil etmək, onların ekspert və patanatomik təcrübəsində istifadə nəticələrini öyrənmək;
- 14.6.məhkəmə ekspertizasının və patoloji anatomiyanın aktual problemləri üzrə elmi-praktiki tədbirlər keçirmək;
- 14.7.zərurət yarandıqda digər mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada ekspert qismində öz fəaliyyətinə cəlb etmək;
- 14.8.məhkəmə ekspertizasının aparılması üçün zərurət yarandıqda, mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat və müəssisələrdən qanunvericilikdə nəzərdə tutulan qaydada etalon nümunələr və məlumatlar əldə etmək;
- 14.9.hüquqi və fiziki şəxslərə müqavilə əsasında xidmət göstərmək, aparılmış məhkəmə ekspertizalarının keçirilməsi və tədqiqatların aparılması xərclərini müəyyən etmək;
- 14.10.müəyyən edilmiş qaydada işçiləri ezamiyyətə göndərmək;
- 14.11.məhkəmə ekspertizası sahəsinə aid olan qanunvericilik aktlarının layihələrinə rəy verilməsində iştirak etmək, müvafiq normativ hüquqi aktların layihələrini hazırlamaq;
- 14.12.məhkəmə ekspertizası xidmətinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların yeni qəbul olunmuş qanunvericiliyə uyğunlaşdırılması barədə təkliflərin hazırlanmasında iştirak etmək;
- 14.13.statistik hesabat formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;
- 14.14.verilmiş səlahiyyət daxilində kadr işini həyata keçirmək;
- 14.15.vətəndaşların ərizə və şikayətlərinə əsasən müalicə-profilaktika müəssisələrinə tibbi sənədlər barədə müvafiq sorğu etməklə lazımi məlumatı əldə etmək;

- 14.16.qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarını həyata keçirmək;
- 14.17.Birliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- 14.18.məhkəmə tibb ekspertizası idarəsi kimi dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında və cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları həyata keçirmək;
- 14.19.elmi-tədqiqat işlərinin nəticələrini nəşr etmək, internet saytı yaratmaq və ondan istifadə etmək;
- 14.20.vəzifələrin icrası ilə bağlı digər hüquqları həyata keçirmək.

V. Birliyin fəaliyyətinin təşkili

15. Birliyin strukturu və ştat vahidlərinin sayı Nazirlik tərəfindən təsdiq olunur.
16. Birliyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən baş direktor rəhbərlik edir. Baş direktor Birliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
17. Birliyin baş direktorunun Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Baş direktorun müavinləri onlara baş direktor tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
18. Birliyin baş direktorun müavinləri və əməkdaşları öz funksiyalarını vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.
19. Birlik işini fəaliyyət istiqamətləri, habelə Nazirliyin və Birliyin iş planları əsasında həyata keçirir.
20. Birlikdə işin təşkili, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə

əlaqədar məsələlər mütəmadi, lakin üç ayda bir dəfədən az olmamaq şərti ilə, Birliyin baş direktoru yanında keçirilən icaslarda müzakirə edilir.

21. Birlikdə baş direktor tərəfindən təsdiq edilmiş tərkibdə İnzibati Şura və ekspert-ixtisas komissiyası fəaliyyət göstərir.

22. **Birliyin İnzibati Şurası:**

22.1. Birliyin işi haqqında məsələlərə baxılması və onların həlli üçün, həmçinin məhkəmə-tibb və patoloji anatomiya xidmətlərinin fəaliyyətini müntəzəm təkmilləşdirmək və yaxşılaşdırmaqdan ötrü İnzibati Şura yaradılır. İnzibati Şuraya Birliyin baş direktoru (sədr), onun müavinləri, struktur şöbə və bölmələrinin rəhbərləri, həmkarlar təşkilatının nümayəndəsi və aparıcı mütəxəssislər daxil edirlər.

22.2. İnzibati Şura məhkəmə ekspertizasının və patoloji anatomiyanın nəzəri və metodiki xarakterli problemlərin həlli məsələlərinə baxır.

22.3. İnzibati Şuranın icaslari onun üzvlərinin yaridan çoxu iştirak etdikdə səlahiyyətlidir. İnzibati Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İnzibati Şuranın qərarı qəbul edilərkən səslər bərabər olarsa, İnzibati Şuranın sədrinin səsi həlledici hesab edilir.

22.4. İnzibati Şuranın qərarları protokola rəsmiləşdirilir və sədr tərəfindən təsdiq edilir.

22.5. İnzibati Şuranın icaslari Birliyin baş direktoru tərəfindən ayda bir dəfədən az olmayaraq çağırılır.

22.6. İnzibati Şuranın iş qaydasını Birliyin baş direktoru müəyyənləşdirir.

22.7. İnzibati Şuranın qərarlarının icrası üzrə əmrlər verilə bilər.

23. Ekspert-ixtisas komissiyasının tərkibinə Birliyin baş direktoru və onun müavinləri, struktur bölmələrinin rəhbərləri, ixtisas üzrə beş

ildən az olmayan praktik iş stajına malik olan mütəxəssislər, habelə məhkəmə eksperti ixtisasının verildiyi məhkəmə ekspertizası növü üzrə xüsusi biliyə malik olan ən azı iki nəfər, Birliyin həmkarlar təşkilatının nümayəndəsi daxil edilir. Zəruri hallarda digər ekspertiza və dövlət orqanlarının mütəxəssisləri də komissiyanın tərkibinə daxil edilə bilərlər.

24. Birliyin ekspert-ixtisas komissiyası ekspert ixtisasının və ixtisas dərəcəsinin verilməsi məsələlərinə baxır və müvafiq qərar qəbul edir.

25. Ekspert-ixtisas komissiyasının iclasları protokola rəsmiləşdirilir.

26. Ekspert-ixtisas komissiyasının qərarı onun əsasında tərtib edilmiş təqdimatla birlikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirinə təqdim edilir.

27. **Birliyin baş direktoru:**

27.1. Birliyin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir;

27.2. Birliyin strukturuna daxil olan qurumlar və işçiləri arasında vəzifə və iş bölgüsü aparır;

27.3. Birliyin işçiləri tərəfindən vəzifələrinin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;

27.4. məhkəmə ekspertizası idarəsinin rəhbəri kimi qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirir, hüquqları həyata keçirir və məhdudiyyətlərə riayət edir;

27.5. məhkəmə ekspertləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini, hüquqların həyata keçirilməsini və məhdudiyyətlərə riayət edilməsini təmin edir;

27.6. ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti təmin edir;

27.7. ekspert təcrübəsinin ümumiləşdirilməsini və təhlilini təmin edir;

27.8.qanunvericiliyə uyğun olaraq dövlət sirlərinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin edir;

27.9.müvafiq hesabatları, habelə Birliyin iş planını təsdiq edir, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir;

27.10.Birliyin struktur şöbələri barədə əsasnamələri təsdiq edir.

27.11.Birliyin fəaliyyəti ilə bağlı məsələləri Nazirliyin kollegiyasının müzakirəsinə hazırlanmasını təmin edir;

27.12.Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Nazirlik üzrə əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

27.13.Birliyin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə Nazirliyin rəhbərliyinə təkliflər verir;

27.14.qanunvericiliklə və nazirlik tərəfindən müəyyən olunmuş qaydada Birliyin baş direktor müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi üçün təqdimatlar verir, işçilərinin işə qəbul və işdən azad edilməsi, həvəsləndirilməsi, onlara xüsusi ekspert ixtisası və ixtisas dərəcələrinin verilməsi, aşağı salınması və ləğv edilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılmasını təmin edir;

27.15.Birliyin fəaliyyətinin daha da gücləndirilməsi və təkmilləşdirilməsi, o cümlədən ekspertlərin potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə struktur qurumlarının rəhbərlərinin və əməkdaşlarının rotasiyasını həyata keçirir;

27.16.qanunvericiliklə müəyyən edilmiş qaydada zərərli iş şəraitində çalışan əməkdaşların vahid tarif əmsalından artıq işə cəlb olunmamasını təmin edir; (müstəsna hallar istisna olmaqla)

27.17. Birliyin statusuna uyğun olaraq, digər müəssisə və təşkilatların əməkdaşlarının əvəzçilik üzrə işə qəbul olunmamasını təmin edir; (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla)

27.18. səlahiyyətləri daxilində əməkdaşları üçün icrası məcburi olan əmrlər və göstərişlər verir;

27.19. vətəndaşları qəbul edir, Birlikdə vətəndaşların qəbulu və müraciətinə baxılmasını təmin edir;

27.20. Birliyin fəaliyyətini Nazirliyin sistemində daxil olan qurumlarla və digər dövlət orqanları ilə əlaqələndirir;

27.21. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Birliyin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Nazirliyə təqdim edir;

27.22. səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə və şöbə rəislərinə tapşırır;

27.23. müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Birlikdə ştat cədvəlinə və ayrılmış büdcə vəsaiti çərçivəsində xərclər smetasına dair təkliflər verir;

27.24. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarının həyata keçirilməsi üçün tədbirlər görür, dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsinə nəzarət edir;

27.25. fəaliyyətlə bağlı Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.

**Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Tibbi Xidmətin Təşkili Şöbəsi**

